


WHO WILL DELIVER ME?

Məni kim çatdıracaq ?

Bu İncil traktatı bir kompüterlə tərcümə edilmişdir. Dili düzəldə və ya düzəldə [bilsəniz](mailto:info@angp.co.za) , xahiş [edirəm](mailto:info@angp.co.za) info@angp.co.za elektron poçtu ilə əlaqə saxlayın

Bir bazar günü Lesotodakı müəyyən bir rəhbərin kəndində ecazkar İncili təbliğ edirdim. Rəis və arvadı ilə birlikdə böyük bir izdiham Allahın Kəlamını eşitmək üçün toplaşmışdı. Hər iki tərəfli qılıncdan daha güclü və daha kəskin olan canlı Söz, insanların qəlbinə dərindən dəşildi.



Günah iş görəndə şeytandır. 1 Yəhya 3: 8.

Mən hələ təbliğ edərkən böyük rəisin arvadı kraliça acı-acı ağlamağa başladı. Yanaqlarından axan göz yaşları ilə ayağa durdu və "Məni kim təslim edəcək? Xahiş edirəm mənə kömək edin, ürəyim çox ağırlıdır, mən yazıq və yazıq bir insanam. Kim mənə kömək edə bilər? Kim məni bu dəhşətli

günah əsarətindən qurtara bilər? Nə etməliyəm? Hamınız məni tanıyırsınız, mən rəisin arvadı (kraliçası) və namaz qılan qadınlardan biriyəm.

İyirmi ildən çoxdur kilsədə iştirak edirəm, amma bütün bunlar mənə kömək etmədi, məni azad edə bilməzlər, günah məni bağladı. Mən sərxoş və qatiləm. Mənim əllərim pis və pisdirdir, çünki pivə hazırlamaqla məşğuldurlar - o lənətə gəlmiş içki! Günah əllərimi və ayaqlarımı bağladı, mən cəhənnəm əsiriyəm "

Yenidən ən acı bir şəkildə ağladı və oturdu və ucadan ağladı: "Kömək et! Mənə kömək edin! Məni kim təslim edəcək? Kim məni bu günah zəncirlərindən qurtaracaq? Allahı sevirəm, amma günah mənə hökm edir, günah məni cəhənnəmə sürükləyir. İlk doğulan oğlumu öldürdüm, onu kürəyimdə apararkən sərxoş oldum və sərxoş vəziyyətdə yerə yuvarlandım və şirin balamın başını sıxdım ki, o öldü. Xahiş edirəm mənə kömək et, məni bu ölümdən qurtar! Qəbilə adətlərim mənə kömək etmədi. Din mənə kömək etmədi. Kim mənə kömək edə bilər? Məni kim təslim edəcək? "

Cavab verdim və dedim: "Qorxma. Ümitsiz olma. Sizin dərdiniz hər kəsin dəridir. **İncil ürəyinin fəryadına cavab verir. Günahın həyatımızı idarə etdiyini, ancaq bizi qurtara biləcək birinin olduğunu söyləyir. "**

"Bilirəm ki, içimdə, yəni günahkar təbiətimdə yaxşı bir şey yaşamır. Çünki yaxşılıq etmək istəyi var, amma həyata keçirə bilmirəm. Çünki etdiyim şey etmək istədiyim yaxşı deyil; yox, istəmədiyim pislili - etməyə davam edirəm. Beləliklə, bu qanunu işdə tapıram: Yaxşılıq etmək istədiyim zaman pislilik yanımda olur. Çünki daxili varlığımdan Allahın qanunundan zövq alıram; ancaq bədənimin üzvlərində işləyən başqa bir qanun görürəm, aqlımın qanununa qarşı müharibə

aparıram və üzvlərim daxilində işdə məni günah qanununun məhbusu etdim. " **Romalılara 7: 15- 25.** Gec-tez bu fəryad hər kəsin ürəyinə gələcək - "Mən nə yazıq adamam! Məni kim təslim edəcək? "

CAVAB

"Oğul sizi azad etsə, həqiqətən azad olacaqsınız."


Yəhya 8:36

İsa bütün suallarımıza cavabdır: sualınıza cavab. İsa adından başqa başqa bir adda qurtuluş yoxdur. **Həvarilərin işləri 4:12.** Yalnız İsa bizi günahlarımızdan qurtara bilər. Yalnız çarmıxdakı tökülmüş qanı bizi bütün günahlardan təmizləyə bilər. Heç bir həkim, heç bir dərman, heç bir cadugər, heç bir insan, heç bir vaiz və ya kahin, heç bir kilsə sizi günahdan qurtara bilməz. Yalnız İsa, dünyanın günahını götürən Tanrının Kuzu, Öz qanı və Ruhunun gücü ilə sizi xilas edə bilər.

Tanrının oğlu İsa bu dünyaya "kor olan gözləri açmaq, əsirləri həbsdən azad etmək və zülmətdə oturanları zindandan azad etmək üçün" gəldi. **Yeşaya 42: 7.**

İsa dedi: "Günah edən hər kəs günahın köləsidir. . . . ancaq Oğul səni azad etsə, həqiqətən azad olacaqsan. " **Yəhya 8: 34-36.** Həqiqət olan İsa sizi azad edir.

Tanrının oğlu İsa öz bədənindəki bütün günahlarımızı çarmıxa apardı. Günahlarınız hamısı çarmıxa vurulub. "Şübhəsiz ki, O, zəifliklərimizi götürdü və kədərliklərimizi daşdı. . . . Lakin O, günahlarımıza görə dəşildi, Günahlarımıza görə əzildi; bizə barış gətirən cəza Onun üzərindəydi və Onun yaraları ilə sağaldıq. " **Yeşaya 53: 3-7.**



Oğul (İsa) səni azad etsə, həqiqətən azad olacaqsan. Yəhya
8:36.

Günahkar və qatil olan Barabbalar ölümə məhkum edildi. Çarmıxa çəkilməli idi, amma İsa onun yerinə oturdu və Barabbanın ölməli olduğu xaçı götürdü. Tanrının oğlu İsa Barabbasın yerində çarmıxa çəkildi, sizin yerinizdə və mənim yerimdə, qatil azad edildi, çünki bir başqası öldü. Sən və mən o Barabbasıq.

Günahın əvəzi ölümdür, Tanrının hədiyyəsi İsa Məsih vasitəsilə əbədi həyatdır. Məsihin çarmıxına inamla baxsanız, özünüzü və günahınızın o çarmıxa mıxlanmış olduğunu görərsiniz. İsa əbədi yaşayacağınız üçün çarmıxdakı yerinizi aldı. Günahlarınızın bağışlanması üçün qanını tökdü. Çünki Allah səni o qədər sevdi ki, yeganə Oğlunu verdi ki, ölməyəsən, əbədi həyata sahib olasan.

Bu sözləri eşidəndən sonra rəisin arvadı İsa peyğəmbərə inandı və ürəyini Ona bağışladı. Günahkar ürəyini Allaha verdi və O da ona yeni bir ürək verdi və Müqəddəs Ruhu ilə doldurdu. O, yalnız bütün günahlarını bağışlamadı, həm də onu günahın gücündən qurtardı. O zamandan bəri uzun illərdir ki, gözəl, qalib bir həyat yaşayır. Heç bir şəkildə pivə içmir, tütün çəkməz, tütün çəkməz, təmiz bir həyat yaşayır və "Kim Məsihdədirsə, o, yeni yaradılışdır; köhnə getdi yeni gəldi!" **2 Korinflilərə 5:17.**

Siz də əziz oxucu, İsa Məsihə imanla azad ola bilərsiniz. İsa dedi: "Yorğun və yüklü olanların hamısı yanıma gəlin, sizə rahatlıq verəcəyəm". İsa olduğun kimi və ya olduğun kimi gəl. Ona günahlarınız və dərdləriniz barədə hər şeyi söyləyin. Təvazökar və inanan bir ürəklə gəlsəniz, sizi yola salmayacaq. Bəlkə də bir kilsə üzvüsən, amma günaha bağlanmışsan. İsanın yanına gəlin. Cüzamı yaxşılaşdırdığı və korları sağaltdığı kimi sizi də dərhal azad edəcək. İsa hələ də eynidir və qəlbi qıranları sağalda bilər və məhbusu azad edə bilər. **BÜTÜN** günahlarımızı bağışlayır və bütün xəstəliklərimizi sağaldır. **Zəbur 103: 3.**

Ürəyini İsa verəndə başqalarına səni azad edəndən danış. Biz də sizinlə görüşmək istərdik.

JR Gschwend

Bu İncil traktatı bir kompüterlə tərcümə edilmişdir. Dili düzəldə və ya düzəldə [bilsəniz](#), xahiş [edirəm](#) info@angp.co.za elektron poçtu ilə əlaqə saxlayın .

Məsihdə qurtuluş tapmışınızsa və ya İncil ədəbiyyatımız vasitəsilə başqa cür xeyir-dua almışınızsa, xahiş edirəm

bizə bildirin. Səninlə birlikdə Allaha təşəkkür etmək və dualarımızda səni daha da xatırlamaq istəyirik. 540-dan çox dildə pulsuz İncil ədəbiyyatı, kitab və traktatlar üçün aşağıdakılara yazın:

E-poçt: info@angp.co.za

BÜTÜN MİLLƏTLƏRİN GOSPEL YAYINCILARI

PO Box 2191, PRETORIA, 0001, RSA

(Bağışlarla maliyyələşdirilən İncil Ədəbiyyat Missiyası)

(Req. No. 1961/001798/08)

İnsanın ürəyi



www.angp-hb.co.za

This Gospel tract was translated with a computer. If you can correct or improve the language, please contact the office at info@angp.co.za

E-MAIL: info@angp.co.za

ALL NATIONS GOSPEL PUBLISHERS

P.O. Box 2191, PRETORIA, 0001, R.S.A.

(A Gospel Literature Mission financed by donations)

(Reg. No. 1961/001798/08)